

Heydər Əliyev əsrinin 23-cü ili

# Heydər Əliyevin Azərbaycan əsəri

## İlmə-ilmə toxundu, pillə-pillə ucaldı!

Günel Abbasova

*Əhməd bəy Ağaoğlunun çox bəyəndiyim bir ifadəsi var. "Hakimiyyət idarə etdiyi xalqın qəlbinin aynasıdır". İllər boyu xalqların iradəsi necə olubsa, liderlər də həmin xarakterdə olub. 1990-ci illərdə Azərbaycan xalqı öz müqəddərətinin təyin etmək gücündə idi. Xalq ayaga qalxmış, boyunduruq altında yaşamağa qarşı çıxmışdı. Əlbəttə, tarix öz ədalətini Azərbaycan xalqından əsirgəmədi. Xalqın iradəsi, inamı qədər güclü, xalqın içindən çıxan bir lider yetirdi.*

*Tarixi mühakimə etmək olmaz. Faktlar göstərir ki, Azərbaycan xalqı Heydər Əliyevi təkidlə hakimiyyətə gətirdi. Heydər Əliyev xalqın inamını bütün sahələrdə doğrultdu və bu hissələri sevgiyə çevirdi. Heydər Əliyev xalqın sadə nümayəndlərinin nəbzini tutmağı yaxşı bacarırdı, çünkü özü də sadə bir ailədə böyüdü. Heç şübhəsiz, xalqın istəklərini bilir və bu istəkləri yerinə yetirirdi. Bu da Heydər Əliyevi xalqın gözündə ucalara qaldırırdı. Heydər Əliyev xalqın istəkləri ilə yanaşı, yaralarını da görürdü. Bilmə ki, o yaraların sağalması yalnız işgal altında torpaqların azad olunmasına bağlıdır. Sağlığında "Qarabağa qayıdaqçıq" ifadəsinə tez-tez səsləndirən Heydər Əliyev bu arzunun da reallaşmasına miras qoyduğu siyasi xətti ilə nail oldu.*

*Bu gün Azərbaycanın regiondakı siyasi, iqtisadi yüksəlişi Heydər Əliyev yolu ilə bağlıdır. Heydər Əliyev dünyasını dəyişdə, arzuları, sevgisi, istəyi dəyişmədi. Sağlığında imzası, ölümündən sonra arzusu ilə tarix yazdı. Şuşanı azad, Azərbaycanı yüksəklərdə görmək istəyi real olduqca Heydər Əliyevin də ruhu şad olacaq...*

*Milli dövlətçilik hər bir xalqın ictimai-siyasi təkamülünün ən yüksək zirvəsi, özünütdən arzularının təntənəsi, milli duyğularının intibahı, etnik və sosial psixologiyasının kamillik meyarıdır. Müstəqil və suveren dövlət onun üçün uzun əsrlər boyunca təşnə olmuş hər bir cəmiyyətdə dəyərlər dəyəri səviyyəsinə yüksəlir. Millətin öncül şəxsiyyətlərindən tutmuş ən sırazi vətəndaşlara qədər hamisli görünməmiş ruh yüksəkliyi ilə milli dövlət quruculuğu prosesinə qatılır, bu yolda canlarından, qanlarından keçməyə belə hazır olurlar. Lakin müstəqillik düşüncəsi yoxdan var olmadığı kimi, dövlətçilik təfəkkürü də insanlara bu təfəkkürün daşıyıcıları və qoruyucuları tərəfindən gərgin zəhmət bahasına aşlanır.*

*Azərbaycanda milli dövlətçilik ənənəsi adına nə varsa, məhz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi, iqtisadi və sosial-mədəni inkişaf kursuna müvafiq şəkildə formalasdıb. Heydər Əliyev bizi necə formalasdırdı? sualı, əslində, milli vicdanımızın səsdir. Bir millət kimi özümüzü*

daha yaxşı tanımaq və dərk etmək isteyirik, bu sorğuya ədalətli və düzgün cavab tapmalıyıq. Milli yaddaşımıza tarixin dönüs nöqtəsi kimi əbədi həkk olunmuş möhtəşəm Qayıdış Gününe qədər nəyimiz vardi və bundan sonra nələrə nail olduq? Milli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdarkən sələflərindən dağılmış, qarət olunmuş, heysiyati tapdanmış, daxili münasibətləri vətəndaş mührəbəsi həddində gərginləşmiş bir millət və cəmiyyət tehvил almışdır.

Heydər Əliyev hələ 1991-ci ildə SSRİ Ali Sovetinin birinci sessiyasındaki çıxışı zamanı belə bir ifadə işlətmışdır: "... Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərük olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa golmuşəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz..."

Klassik politoloji meyarlarla yanaşsaq, o dövrə Azərbaycanda ali hakimiyyət institutu kimi hansıa dövlətin mövcudluğundan danışmaq belə düzgün olmazdı. Dəqiq bənzətmədir ki, o zaman Azərbaycan hələ heç bir programla yüksənməmiş kompüter prosessorunu xatırladı. Bu durumda uzağa getmək olmazdı. Inkişafının həmin mərhələsində Azərbaycan ya məhv olmaq, ya da sivil dövlət quruculuğu yoluna keçmək zərurəti ilə qarşı-qarşıya idi. Tezliklə Heydər Əliyev döhabının nürvəndə öz inkişaf yolunu tapan məməkətimiz yeni əsrə artıq bütün dövlətçilik komponentləri öz yerinə oturdulmuş, dünyanın ən mütərəqqi sivilizasiya ocaqları ilə normal, bərabərhüquqlu qarşılıqlı münasibətlər saxlayan, beynəlxalq birlikdə tanınan və qəbul olunan müstəqil bir dövlət kimi qədəm qoydu.

Heydər Əliyevin tarixi-siyasi fəaliyyətinin müxtəlif aspektlərinə dair çox yazılib, çox deyilib, hələ bundan sonra daha çox yazılaq, deyiləcək. Heydər Əliyev bugünkü Azərbaycan xalqını özü, öz əli ilə yetiştirdi. Başqa sözlə, Azərbaycan xalqı indiki zəngin, ölçüyəgəlməz potensialı və kinetikası ilə Heydər Əliyev döhabının şah əsəridir. Bu əsərin indiki kamil "variantına" düşməsi, gəlib çatması uzun illərin yaradıcılıq əzablarının, yuxusuz gələlərin, gərgin nəzəriyyəci, genetik, filo-



sof, seleksioner, təşkilatçı və təbligatçı əməyinin qanuna uyğun nöticəsi kimi meydana çıxmışdır. Bu baxımdan "Heydər-xalq, xalq-Heydər" şəhərinə Azərbaycan reallığının ən aşkar labüdüyü kimi yox, yalnız ritorik məzmun və patetik intonasiya daşıyıcısı kimi baxanlar, onun cövhərindəki bitməz-tükənməz enerji turunu görmək istəməyənlər hədən artıq yanılırlar. Bu, bölgədən yuxarı deyilmiş, hansıa bədii təxəyyülün, hətta nadir və azsayılı kükrəyi təzahürlərindən biri zamanı təsadüfen doğmuş və dillərə düşməş simvolik ifadə olmayıb, son 30 illik tariximizin ən danılmaz qanuna uyğunluğunun açıb göstərən müdrik bir qanadlı ifadədir. Heydər Əliyev və Azərbaycan xalqı anlayışları arasında ictimai düşüncəmizdə çoxdan qoymuş və artıq daşlaşmış bu bərabərlik işarəsi xalqımızın rasional təfəkkürünə güşə daşını təşkil edir. Həmin güşə daşı isə Heydər Əliyev döhabının xas qlobal, həqiqətə tarixi düşüncə sisteminin inkişaf tendensiyasını, onun strukturunu bütün dəqiqliyi ilə eks elətdirir.

Tarix Heydər Əliyevin taleyine tek Azərbaycan xalqını formalasdırmış missiyasını yazmayıb, onun alına həm də müsteqil Azərbaycan dövlətini qurmaq və möhkəmləndirmək yazılıb. Qısa bir müddətə parçalanmış, xara bazara əvvərilmüş bir əlkəni diz üstə çökəmkədən xilas etmək, onun gözünə nur, ürəyinə təpər vermək, onu dövlət sahibi eləmək, siyasi və iqtisadi cəhətdən inkişaf etdirmək yalnız bu dahi şəxsiyyətin hesabına mümkün olub. Respublikamız öz taleyimin sərəncamvericisi olan demokratik bir dövlət, zəngin təbii sərvətlərə malik bir əlkə kimi artıq bütün dünyada tanınır. Indi dəha bizi həm də zəngin tarixi mədəniyyətə, iqtisadi cəhətdən inkişaf etmiş və yüksək potensiala malik ziyanlı əlkə kimi tanıırı-

lar. Azərbaycan mütəxəssisləri istər ölkəmizin daxilində, istərsə də xaricdə dünyanyanın tanmış ali məktəblərinin məzunları ilə çiçin-çiçin uğurla çalışırlar. Azərbaycan ince-sənətinin nadir nümunələri UNESCO-nun dünya mədəniyyət inciləri siyahısına daxil edilib, Azərbaycan idmançılarının sorğu Olimpiya oyunlarının qalibiyət kürsülü-rindən gelir.

Heydər Əliyev Azərbaycan xalqı

fürün nəyin hansı dərəcədə vacib və zəruri olduğunu da, üst qatında liberal illüziyalar hökm süren dünya siyasetinin dərin qatlarında hansı dəyərlərə dayandığını, hər halda, ona demokratiya dərsi vermək fikrinə düşənlərden qat-qat aydın dərk edir. Odur ki, beynəlxalq təşkilatların dəstəyinə bel bağlayaraq, özlərini dövlətsizləşdirmə xəttinin tərəfdarları kimi göstərənlərin bütün cəhdlərinə baxmayaraq, dünyanyanın gerçek siyasi qüvvələrində (ilk növbədə azərbaycanpərəst qüvvələrde) məhz Heydər Əliyevin dövlətçilik konsepsiyası daha doğru və haqlı təsir buraxacaqdır.

Bu gün Azərbaycan dövləti dünyanyanın harasında yaşamasından asılı olmayıaraq, bütün azərbaycanlıların milli iradəsini təcəssüm etdirən, bütün müasir attributlarla təmin olunmuş ali hakimiyyət təsisatıdır. Beləliklə, nəticə budur ki, Şah İsmayıllı Xətaidən sonrakı 500 ildə ilk dəfə olaraq məhz Heydər Əliyev Azərbaycan xalqına həqiqətən də milli, çağdaş, əbədi dövlətçilik modeli vermiş və həmin modeli nəzəriyyədən deyil, real həyatda gerçəkləşdirmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqı özünün əsrlerlə yaşlı olan Azadlıq idealının təsdiqini milli-ətnik potensialımızın ən yüksək meyarı hesab etdiyi Heydər Əliyevin siyasi əzəmətində görür. Bir dəfə Heydər Əliyevdən soruşular ki, bəyan etdiyi yüksək idealları həyatda pozduğu olubmu? Ulu Öndər belə cavab verir: "Ölüm ürəyimin üstünə qoyub deyirəm: heç vaxt pozlamamışam! Uzun ömrü sürdüm, 13 il respublika partiya təşkilatına rəhbərlik etmişəm - namusla xidmət etmişəm, xalqımın mənəvi təmizliyi uğrunda mübarizə aparmışam. Ola bilsin ki, bu mübarizədə mən özümə xeyli düşmən qazanmışam, çünki ilk növbədə natəmiz adamlarla vuruşmuşam. Təəssüf ki, onla-

rın yüksək müşavimət göstərmək bacarığı vardır, canları bərkdir - vəziyyət dəyişən kimi baş qaldırırlar. Mən xalqın qarşısında təmizəm! Bu da mənim ən böyük sərvətimdir".

Dövlətimizin işqli gələcəyini onun qurucusu Heydər Əliyev siyasi xəttində görən xalqı isə siyasi innovasiyalar yox, Azərbaycanın gələcək tələyi maraqlandırır. Xalqımız Azərbaycan dövlətinin təşəkkülünü Heydər Əliyevin müqəddəs adı ilə bağladığı kimi məmələkətin ondan sonrakı tələyini da təsadüfi adamlara və onların təcəssüm etdirdikləri təsadüfi ideyalara etibar edə bilməzdi. Azərbaycan ötən on ildə Heydər Əliyevin rəhbərliyi altında ən azı bir əsrin sıçrayışını etmiş, tale qardaşları olan keçmiş sovet respublikalarından çoxunu arxada buraxmışdır. Artıq əhalinin çoxuna məlum idi ki, əlkənin gələcəyi hakim siyasi kursun ardıcıl surətdə davam etdirilməsi şərti ilə bağlıdır. Yalnız Heydər Əliyevin aćığı bu yolla fasileş, davamlı və sürətli hərəkət etməklə biz dünyanyanın siyasi xəritəsində haqq etdiyimiz mövqeyi tuta bilərdik.

Azərbaycan seçicisi sadəcə, yaxın keçmişindən utanır, öten əsrin 90-ci illərin sonunda yaşadığı faciələri bir daha tekrarlamama istəmir. Sabahını Heydər Əliyevin tədrici təkəmül strategiyasına bağlayan Azərbaycan xalqı İlham Əliyevə səs verməklə bir növ, çətinliklə bərpa etdiyi qururunu, leyqətinə sığortalayır, dövlətini qorumuş olurdu. Bu baxımdan İlham Əliyev Heydər Əliyevin dövlətçiliyinin və deməli, gələcəyin, müxalifətdən irəli sürülmüş namizədlər isə üzüntülü keçmişin simvolları kimi dərk olunurdu. Beləliklə, İlham Əliyev hakimiyyətə çoxəşrlik əzab-keş aqibətdən bezmiş bir xalqın nicat arzusunun şəxsləndirilmiş təzahür və milli yüksəliş kursunun ümumxalq inamı qazanmış teminatçı simasında golmişdir. Bu, demirq missiyasıdır və İlham Əliyev ötən müddətdə öz missiyasının öhdəsin-dən bacarıqla golmişdir. Xalqın ona bəslədiyi ümidişlərin sosial-psixoloji cəhətdən əsaslandırılmış miflik mahiyyətini dərk etdiyindən sonra asanlıqla anlaşılmışdır. Beləliklə, Şah İsmayıllı Xətaidən sonrakı 500 ildə ilk dəfə olaraq məhz Heydər Əliyev Azərbaycan xalqına həqiqətən də milli, çağdaş, əbədi dövlətçilik modeli vermiş və həmin modeli nəzəriyyədən deyil, real həyatda gerçəkləşdirmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqı özünün əsrlerlə yaşlı olan Azadlıq idealının təsdiqini milli-ətnik potensialımızın ən yüksək meyarı hesab etdiyi Heydər Əliyevin siyasi əzəmətində görür. Bir dəfə Heydər Əliyevdən soruşular ki, bəyan etdiyi yüksək idealları həyatda pozduğu olubmu? Ulu Öndər belə cavab verir: "Ölüm ürəyimin üstünə qoyub deyirəm: heç vaxt pozlamamışam! Uzun ömrü sürdüm, 13 il respublika partiya təşkilatına rəhbərlik etmişəm - namusla xidmət etmişəm, xalqımın mənəvi təmizliyi uğrunda mübarizə aparmışam. Ola bilsin ki, bu mübarizədə mən özümə xeyli düşmən qazanmışam, çünki ilk növbədə natəmiz adamlarla vuruşmuşam. Təəssüf ki, onla-

Yazı "Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu" istiqaməti üzərə Yeni Azərbaycan Partiyasının "Heydər Əliyev İli" çərçivəsində jurnalistlər arasında elan etdiyi fərdi yazı müsabiqəsinə verilir